



Azərbaycan dünyaya
günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Xalqın sözü haqq sözüdür

LERİK



Nº 23-24 (5099-6000)

28 noyabr 2019-cu il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik

2019-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr

Lerik Rayon İcra Hakimiyyəti başçısının yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, ağsaqqallar, gəncilər və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə "oktyabrın 15-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirənin irəliləyən vəzifələri və 2019-cu ilin doqquz ayında Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr" barədə Şuranın geniş iclası keçirildi.

Şura iclasını giriş nitqi ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövsən Bağirov deyib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı cari ilin doqquz ayı ərzində əldə edilən sosial-iqtisadi göstəricilərə yönəldərək bildirdi ki, hesabat dövründə iqtisadi artım təmin olunub. Qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Qeyri-neft sənayesi 15 faiz, kənd təsərrüfatı 7 faizdən çox artıb. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. İnflyasiya isə çox aşağı səviyyədə - 2 faizdən bir qədər çox həddə qərarlaşıb. "Doing Business" hesabatına görə, Azərbaycan 20 ən inkişaf etmiş ölkə sırasında yer alıb. Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 130 milyon manat güzəştli şərtlərdə kreditlər verilib. Minimum əmək pensiyası 200 manata çatdırılıb ki, bununla da ölkəmiz MDB məkanında alıclıq qabiliyyəti indeksi üzrə ikinci yerdə qərarlaşıb. Minimum pensiyasının alıclıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında ikinci yerdə, eyni zamanda respublikamız orta aylıq pensiyasının həcminə görə üçüncü yerdədir. Ölkə rəhbərinin fikrincə, bu, qaneedici sayıla bilməz. Çünki minimum əməkhaqqının, minimum pensiyasının artırılması üçün böyük potensial var. Bunun reallaşdırılması üçün isə, ilk növbədə, bütün maliyyə və iqtisadi sahədə şəffaflıq təmin edilməsi, büdcə gəlirlərinin artırılması, həm də büdcə xərclərinin məsəduyünlü xərclənməsi qarşısında mühüm vəzifə kimi qoyulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində ölkəmizdə dinamik inkişaf davam etməkdədir. Ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialın artırılmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları ölkənin hər yerində olduqca kimi rayonumuzda da uğurla icra edilmişdir. Rayonda yeni infrastruktur yaradılmış, təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa edilmiş, sahibkarlığın inkişafı yeni mərhələyə qədəm qoymuş, yeni avtomobil yolları inşa edilmiş, qaz və su xətləri çəkilmiş, elektrik təsərrüfatı yenilənmişdir. 10 mindən yuxarı yeni iş yerləri yaradılmışdır. Bütün sahələrdə inkişaf qeydə alınmışdır. Lerik şəhəri daxil olmaqla kəndlərimizdə abadlıq-quruculuq işləri aparılmışdır.

2019-cu ilin doqquz ayında rayon üzrə 1130, o cümlədən 262 daimi, 868 iş müvəqqəti iş yerləri yaradılmışdır. Ümumilikdə isə 2003-2018-ci və 2019-cu ilin doqquz ayı ərzində 14580 yeni iş yerləri açılmışdır ki, bunun da 40 faizdən çoxu daimi iş yerləridir.

Dövlət vəsaiti hesabına, Təhsil Nazirliyinin sifarişli ilə rayonda 10 modul tipli məktəbin, 180



şagird yerlik Orand və Heydər Əliyev Fondunun vəsaiti hesabına Siyov kəndində 180 şagird yerlik məktəbin tikintisi davam etdirilir. 180 şagird yerlik Əvilə kənd ümumi orta məktəbi yeni tədris ilində müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Hal-hazırda Lerik şəhər V.İbrahimoğlu adına inteqrasiya təlimli internat tipli gimnaziyasının tədris korpusunun əsas təmirində tikinti işləri yekunlaşdırılıb. Məktəb ərazisində yeni yataqxana korpusunun və idman zalının tikinti işlərinə başlanılmışdır.

Yaponiya dövlətinin maliyyə dəstəyi ilə 2019-cu ildə Conu və Pirasora kəndlərində, ölkəmizdə fəaliyyət göstərən Azərbaycanda Sosial-iqtisadi İnkişaf Fəaliyyəti (Seda) təşkilatının maliyyə dəstəyi ilə isə Cəngəmiran kəndində tibb məntəqələri tikilib istifadəyə verilmişdir. Seda təşkilatının maliyyə dəstəyi ilə Murya kəndində məktəbə gedən avtomobil yoluna asfalt döşənmə işləri aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Zövna və Zəriküməco kəndlərində artezian quyular qazılıb. Yaponiya dövlətinin maliyyə dəstəyi ilə Soru kəndində tibb məntəqəsinin tikintisi nəzərdə tutulmuşdur.

Lerik şəhərinə alternativ su xəttinin və Şingə-dulan, Sors, Molalan və Geskon kəndlərinə yeni su xəttinin çəkilməsi ilə bağlı tikinti işləri davam etdirilir. Artıq Mastail-Lerik alternativ su xəttinin çəkilişi başa çatdırılaraq xətt istifadəyə verilmişdir.

Lerik şəhərində 48 mənzilli, 4 mərtəbəli, 3 girişli yeni yaşayış binasının tikintisi başa çatdırılmışdır. Binada bezək işləri həyata keçirilib. 56 km-lik Lənkəran-Lerik və 22 km-lik avtomobil yolunun tikintisində son tamamlanma işləri aparılıb. Monidigah və Lüləkəran kənd sakinlərinin müdaxilələri nəzərə alınaraq Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən 2,5 km-lik Bılaband-Monidigah və Lüləkəran kəndinə gedən 1,5 km-lik yoluna asfalt döşənmə işləri aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında böyük hədiyyələrindən biri də rayona mavi yanacaqın verilməsidir. Ölkə başçısının qayğı və diqqəti ilə artıq rayonun 50 yaşayış məntəqəsi tam qazlaşdırılmış, 4506 əhali və 51 qeyri-əhali abonent qazla təmin olunmuşdur. Peşətük, Vizezəmin və Cəngənov kəndlərinin qazlaşdırılmasında son tamamlanma işləri həyata keçirilib.

Hesabat ilində şəhərin Arzuman Əsədulla-yev, Həzi Aslanov, Cəfər Cəbbarlı, Şəxəl Qurbə-

nov, Nəsimi, Elşən Qasımov və digər küçələrində asfaltlaşdırma işləri həyata keçirilmişdir. Lerik şəhər mərkəzi parkında təmir-bərpa işləri aparılmış, Həzi Aslanov, Elmar Qarayev küçələrində 200 metrden yuxarı istinad divarı inşa edilmişdir. Digər küçələrdə də istinad divarlarının tikintisi və bərpası nəzərdə tutulmuşdur. Şəhərin işıqlandırılmaq üçün və dalanlarında işıqlandırma işləri həyata keçirilmişdir. Rayon sakinlərinin ən çox istifadə etdiyi Nizami küçəsindəki Mərkəzi park yenidən qurulmuş, parkda müasir oturmaqcaqlar, işıqlandırma sistemi quraşdırılmışdır.

Lerik şəhərində 3 mərtəbəli, 950 yerlik şadlıq sarayının tikintisində işlər davam etdirilmişdir. "Relax" turizm istirahət mərkəzində dəyərli 1 milyon 280 min manat olan yeni otellər, Piran kəndində yanacaqqoldurma məntəqəsi inşa edilir.

"Azəriqaz" ASC tərəfindən Çayrud kəndinin elektrik təsərrüfatı yenidən qurulur, 10/04 kv-luq elektrik dirəkləri yeniləri ilə əvəzlənir, xətlər sipp kəməlləşdirilir. Kənddə müasir transformatorların quraşdırılması nəzərdə tutulmuşdur.

2020-ci il məhsulu üçün 1883 hektar sahədə hərəkət şüması aparılmış, 265 hektar sahədə əkin işləri həyata keçirilmişdir. Hesabat ilində sahələrdə 1422 hektar kartof, 313,6 hektar tərəvəz, 44 hektar çoxillik ekmə, 37 hektar qarğıdalı, 30 hektar lütün, 212,5 hektar paxlı əkin işləri həyata keçirilmişdir. Sahələrdən keçən ille müqayisədə daha çox məhsul əldə edilmişdir.

2019-cu təsərrüfat il üçün rayon ərazisində 28 hektar sahədə "Virciniya" və "Immuna" bütün sortları ekilmişdir. Hazırda tütünün yığım kompaniyası davam etdirilir.

İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 2002-2018-ci il və 2019-cu ilin altı ayı ərzində Lerik rayonu üzrə 337 sahibkara 15,85 milyon manat, o cümlədən 2019-cu ilin altı ayında 22 sahibkara 177 min manat güzəştli kredit ödənilmişdir. Bu kreditlər hesabına 1632 yeni iş yerinin açılması mümkün olmuşdur.

2019-cu ilin III rübü üzrə rayonumuzun yerli gəlirləri və xərcləri proqnoza uyğun, limit daxilində xərclənmiş, büdcə təşkilatları tərəfindən maliyyə intizamı sızılığına yol verilməmişdir.

Sura iclasında rayon Məşğulluq Mərkəzinin direktoru Zəfər İsmayilov, Lerik Rayon Maliyyə İdarəsinin müdiri Elman Abbasov və rayon Statistika İdarəsinin müdiri Nizaməddin Muradov çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.

Sonda Şura iclasında müvafiq qərar qəbul edilmişdir.

9 Noyabr-Dövlət Bayrağı Günüdür

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Lerik Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lerik şəhərinin mərkəzindəki Dövlət Bayrağı meydanında ümumrayon yürüyüşü keçirildi. Yürüşdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövsən Bağirov, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak etdirlər.

2500 nəfərədək iştirakçının qatıldığı yürüş rayonun giriş ərazisindən başlayaraq şəhər sakinlərinin alqışları ilə Bayraq Meydanında başa çatdı.

Sonra iştirakçılar Bayraq Meydanında təşkil edilmiş bayram tədbirində iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Hüsemməddin Abbasov Dövlət Bayrağımızın yaranma tarixi barədə iştirakçılara ətraflı məlumat verdi.

Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövsən Bağirov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının dövlətlik rəmzlərindən biri Dövlət Bayrağıdır. Bu gün Azərbaycan Respublikası üzərində dağalanan üçrəngli müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.

1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi təsdiqlənmiş, 1991-ci il fevralın 5-də isə



Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın Dövlət Bayrağı elan edilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Rövsən Bağirov çıxışında Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu, məhz bu sərəncama uyğun olaraq hər il 9 noyabrın ölkəmizdə Dövlət Bayrağı Günü kimi təntənə ilə keçirildiyini qeyd etdi. Bütün dünya azərbaycanlıları bu müqəddəs bayraq, azərbaycançılıq məfkurəsi et-

rafında birləşdirir. Azərbaycanın bu gün təmiz müstəqil siyasət yürüdüyünü, xalqımızın bu siyasətin real nəticələrinin canlı şahidi olduğunu qeyd edən natiq Dövlət Bayrağımızın yaxın zamanda Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızda dağalana-ğın əminliyini ifadə etdi.

Sonda tədbir rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında müstəqilliyimizə, bayrağımıza həsr olunmuş bir-birindən rəngarəng musiqi nömrələri ilə davam etdirildi.

Monidigah kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi



Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövsən Bağirov 07 noyabr 2019-cu il tarixində rayonun Monidigah kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.

Öncə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövsən Bağirov görüş iştirakçılarını salamladı. Bildirdi ki, cənab Prezidentin tapşırığı ilə yerl-

də səyyar görüş-qəbulun məqsədi olaraq keçirilir ki, bu görüşlərdə əsas məqsəd vətəndaşların narahat edən problemləri yerindəcə tanış olmaq və problemlərin həlli istiqamətində tədbirlər görməkdir. Prezidentin rayonumuzda döndürdüyü qərarı səfərinə və rayonumuzda göstərdiyi xüsusi diqqət və qayğısından söhbət açan natiq

ölkəmizin digər regionları kimi, Lerik rayonunda da ildən-ildən inkişaf etdiyini, abadlaşdığını bildirdi. Sonra rayon icra hakimiyyətinin başçısı cənab Prezident tərəfindən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrasından, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrə təqaüdlərin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından, şəhid ailələrinə 11 min manat birləşmiş vəsaitin ödənilməsindən, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından, eyni zamanda problemləri kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi.

Vətəndaşlar ərazidə işsizliyin aradan qaldırılması üçün istehsal müəssisələrinin yaradılmasına, Nisli kəndinə qaz xəttinin çəkilməsinə, Monidigah kəndində yeni tikilmiş məktəbin həyatının asfaltlaşdırılmasına və digər problemlərin həllinə köməklik göstərilməsinə xahiş etdilər. Səyyar görüş-qəbulda təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə müvafiq izahatlar aparıldı və məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Daha üç kəndimizə mavi qaz verildi

Vizezəmin, Peşətük və Cəngənov kəndlərinə mavi qazın verilməsi münasibəti ilə Peşətük kəndində tədbir keçirildi. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövsən Bağirov və "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Azər Musayev, rayon ziyalları və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdirlər.

Tədbiri giriş sözü ilə açan Vizezəmin kənd ərazi icra nümayəndəsi Elxan Aslanov qonaqları salamlayaraq tədbir iştirakçılarını əlamətdar bayramlar, 09 Noyabr Dövlət Bayrağı Günü, 12 Noyabr Konstitusiyası Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, bu gün ərazimizin əhalisinin sevincinə sevinç qatan bir tədbirə - Vizezəmin, Peşətük və Cəngənov kəndlərinə mavi qazın verilməsinin açılışına həsr olunmuş mərasimə toplaşmışıq.

Son illər ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin ildən-ildən inkişaf etdiyini, dünya birliyində yerini daha da möhkəmləndirdiyini vurğuladı. Dövlət Proqramının uğurlu icra edilməsi nəticəsində ölkəmizin hər bir bölgəsinin sakinlərinin gündə-gündən dəyişərək müasirləşdiyini, əhalinin rifah halının daha da yaxşılaşdığını qeyd etdi. Ərazimizin Vizezəmin, Həməməşə, Bibiyani, Almu, Sivəkəran və Sipyerəğon

kəndlərində tikilmiş yeni məktəb binalarının, Almu və Təbrizli kəndlərinə gedən avtomobil yollarında yeni körpülərin, Cəngənov kəndində Ağaşaqallar evinin, Vizezəmin kəndində yeni ATS və Poçt binalarının tikilməsi, Almu, Bibiyani və Peşətük kəndlərində yeni EATS-lərin quraşdırılaraq istifadəyə verilməsi və bu gün də 3 kəndə mavi qazın verilməsinin buna nümunə olduğunu diqqətə çatdırdı. Vizezəmin, Peşətük və Cəngənov kəndlərində 21500 metrden çox müxtəlif diametrlə borularla 176 abonentin evinə qaz xətti çəkilmişdir. Bu gün əlamətdar bayramlar ətrafında kəndimizə mavi qazın verilməsinə görə cənab Prezidentə minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, Azərbaycan qarşında gələnlərdə də Prezident cənab İlham Əliyev rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəkdir.

Tədbirdə Vizezəmin kənd sakinini Eldar Bünyatov və Peşətük kənd sakinini Terana Həndemova çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

"Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Azər Musayev çıxış edərək kənd sakinlərini bayramlar və kəndə mavi qazın verilməsi münasibəti ilə təbrik etdi. Yeni istifadəyə verilmiş mavi qazdan səmərəli və ehtiyatlı istifadə olunması ilə bağlı kənd sakinlərinə tövsiyələrini bildirdi.



Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövsən Bağirov çıxış edərək ilk öncə kənd sakinlərini salamladı və təbrik qazın verilməsi münasibəti ilə təbrik etdi. Bildirdi ki, cənab Prezidentin rəhbərliyi ilə qəbul edilmiş Dövlət Proqramlarının uğurlu icra edilməsi nəticəsində Azərbaycanın hər bir bölgəsində olduğu kimi, rayonumuzda da geniş quruculuq-abadlıq işləri həyata keçirilib. Lənkəran-Lerik avtomobil yolu yəni Cəngənov beynəlxalq standartlar səviyyəsində inşa edilir, rayonumuzda yeni kənd yolları salınır, su-kanalizasiya və elektrik xətləri çəkilir, müasir məktəblər, səhiyyə ocaqları, sosial obyektlər tikilərək əhalinin istifadəsinə verilir. Bu gün də çox əlamətdar hadisədir ki, ərazinin üç kəndinə mavi qazın verilməsi mavi qazdan səmərəli və ehtiyatlı istifadə olunması ilə bağlı kənd sakinlərinə tövsiyələrini bildirdi.

Sonda rayon icra hakimiyyəti başçısı Rövsən Bağirov və "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Azər Musayev xeyir-duası ilə Vizezəmin, Peşətük və Cəngənov kəndi (cəmi 176 abonent) kəndlərinə təbrik qazın verilməsi barədə rəsmi məşəl alovlandırıldı.

"Ölkəmizi tanıyaq" tur-aksiyası

Heydər Əliyev meydanında Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövsən Bağirovun, rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlərin iştirakı ilə "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təhsildə fərqlənən bir qrup məktəbli uşaqların Qəbələ - Şəki - Zaqatala rayonlarına təntənəli yolalmasına mərasimi keçirildi.

Lerik rayonunun ümumtəhsil məktəblərinin öz təhsili və nümunəviyyəti, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər IX-XI sinif şagirdi və onları müşayiət edən bir neçə müəllim dörd gün ərzində tur-aksiyanın səfər proqramına uyğun olaraq Qəbələ - Şəki - Zaqatala şəhərlərində səyahət edəcək, şəhərlərin tarix və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətləri yaxından tanış olacaq, müxtəlif tədbirlərdə iştirak edəcəklər.

Aksiya iştirakçıları öncə Heydər Əliyev meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül



abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətləri ilə yaxından tanış olacaqsınız. İnanırıq ki, rayonumuzda layiqli intellektual oyunlarda iştirak etməklə öz bilik və bacarığınızı nümayiş etdirəcəksiniz.

Daha sonra natiq bildirdi ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikamızda o cümlədən rayonumuzda da uğurla icra edilmişdir. Tur-aksiya çərçivəsində olduğunuz rayonlarda da bütün bunların əyani şahidi olacaqsınız və bunlar sizdə böyük maraq doğurmaqla yanaşı, yaddaşızda silinməz xatirələr qoyacaqdır.

Ölkəmizdə gənclərə göstərilən diqqət qayğısından, bu sahədə rəyonda görülmüş işlərdən danışan R. Bağirov məktəblilərin ölkəmizi daha yaxından tanıması üçün yaradılan bu şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını ifadə etdi. Sonda rayon icra hakimiyyətinin başçısı tur-aksiya iştirakçılarına tövsiyələrini bildirdi və yaxşı yol arzuladı.

Lerik Rayon İcra Hakimiyyəti başçısının 15 noyabr 2019-cu il tarixli 221 nömrəli ərəncəmi ilə təsdiq edilmişdir

23 dekabr 2019-cu ilə təyin olunmuş Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə əlaqədar "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq qaydada dinc yığıncaqlar, mitinqlər, nümayişlər və sair toplantıların keçirilməsi üçün ayrılmış yerlərin SİYAHISI

| S/Nö | İnzibati ərazi vahidi | Bələdiyyələr və yaşayış məntəqələri | Dinc yığıncaqlar, mitinqlər, nümayişlər və sair toplantıların keçirilməsi üçün ayrılmış yerlər | | |
|------|--|---|--|--|---|
| | | | Qapalı | Açıq | Təbliğat-təşviqat yerləri |
| 1 | 2 | 3 | 4 | 5 | 6 |
| 1. | Lerik şəhər inzibati ərazi dairəsi | Lerik bələdiyyəsi üzrə | | | |
| 1.1 | | Lerik şəhəri, Hiram kəndi | Lerik rayon mədəniyyət mərkəzinin iclas zalı | Lerik şəhər "Gənclik" stadionu | Lerik rayon mədəniyyət mərkəzinin foyesi |
| 2. | Cəngəmıran kənd inzibati ərazi dairəsi | Cəngəmıran bələdiyyəsi üzrə | | | |
| 2.1 | | Cəngəmıran, Pirzəküçə kəndləri | Cəngəmıran kənd diyarşünaslıq evi | Cəngəmıran kənd diyarşünaslıq evinin qarşısındakı meydan | Cəngəmıran kənd diyarşünaslıq evinin foyesi |
| 3. | Blaband kənd inzibati ərazi dairəsi | Blaband bələdiyyəsi üzrə | | | |
| 3.1 | | Blaband, Ambu, Barzavu, Xəlifəküçə, Lüləkəran, Osnaküçə, Şınaband kəndləri | Blaband kənd folklor evi | Blaband kənd folklor evinin qarşısındakı meydan | Blaband kənd folklor evinin foyesi |
| 4. | Monidigah kənd inzibati ərazi dairəsi | Monidigah bələdiyyəsi üzrə | | | |
| 4.1 | | Monidigah, Pəndi, Jindi, Nisli, Hazovi kəndləri | Monidigah kənd folklor evi | Monidigah kənd folklor evinin qarşısındakı meydan | Monidigah kənd folklor evinin foyesi |
| 5. | Livədirqə kənd inzibati ərazi dairəsi | Livədirqə bələdiyyəsi üzrə | | | |
| 5.1 | | Livədirqə, Mastail, Murya, Şivlə, Nüsomurya, Yuxarı Bilnə kəndləri | Livədirqə kənd sənətkarlıq evi | Livədirqə kənd sənətkarlıq evinin qarşısındakı meydan | Livədirqə kənd sənətkarlıq evinin foyesi |
| 6. | Şingədulan kənd inzibati ərazi dairəsi | Şingədulan bələdiyyəsi üzrə | | | |
| 6.1 | | Şingədulan, Laman, Zenonu, Ağqışlaq, Kuman Dürğan kəndləri | Şingədulan kənd sənətkarlıq evi | Şingədulan kənd sənətkarlıq evinin qarşısındakı meydan | Şingədulan kənd sənətkarlıq evinin foyesi |
| 7. | Molalan kənd inzibati ərazi dairəsi | Molalan bələdiyyəsi üzrə | | | |
| 7.1 | | Molalan, Sors kəndləri | Molalan kənd klubu | Molalan kənd klubunun qarşısındakı meydan | Molalan kənd klubunun foyesi |
| 8. | Osyodərə kənd inzibati ərazi dairəsi | Osyodərə bələdiyyəsi üzrə | | | |
| 8.1 | | Osyodərə, Bilevər, Kekonu, Şivlə, Gəskon, Büldüdü, Gəndov, Xanəgah kəndləri | Osyodərə kənd klubu | Osyodərə kənd klubunun qarşısındakı meydan | Osyodərə kənd klubunun foyesi |
| 9. | Züvüc kənd inzibati ərazi dairəsi | Züvüc bələdiyyəsi üzrə | | | |
| 9.1 | | Züvüc, Zövnə, Çeşman Arta kəndləri | Züvüc kənd mədəniyyət evi | Züvüc kənd mədəniyyət evinin qarşısındakı meydan | Züvüc kənd mədəniyyət evinin foyesi |
| 10. | Kirəvud kənd inzibati ərazi dairəsi | Kirəvud bələdiyyəsi üzrə | | | |
| 10.1 | | Kirəvud, Ordahal, Ərdəbilə, Boykəndil, Buruq, Aran, Lələdulan, Musavar kəndləri | Kirəvud kənd klubu | Kirəvud kənd klubunun qarşısındakı meydan | Kirəvud kənd klubunun foyesi |
| 11. | Nüçü kənd inzibati ərazi dairəsi | Nüçü bələdiyyəsi üzrə | | | |
| 11.1 | | Nüçü, Lərmərud, Vamazqon, Davidonu, Haftonu kəndləri | Nüçü kənd sənətkarlıq evi | Nüçü kənd sənətkarlıq evinin qarşısındakı meydan | Nüçü kənd sənətkarlıq evinin foyesi |
| 12. | Nüvədi kənd inzibati ərazi dairəsi | Nüvədi bələdiyyəsi üzrə | | | |
| 12.1 | | Vistən, Birkəndül, 40-cı kilometr, Nüvədi, Rəzəvül kəndləri | Nüvədi kənd diyarşünaslıq evi | Nüvədi kənd diyarşünaslıq evinin qarşısındakı meydan | Nüvədi kənd diyarşünaslıq evinin foyesi |
| 13. | Əliabad kənd inzibati ərazi dairəsi | Əliabad bələdiyyəsi üzrə | | | |
| 13.1 | | Gürdəsər, Əliabad, Soru, Camaşəir kəndləri | Gürdəsər kənd folklor evi | Gürdəsər kənd folklor evinin qarşısındakı meydan | Gürdəsər kənd folklor evinin foyesi |
| 14. | Noda kənd inzibati ərazi dairəsi | Noda bələdiyyəsi üzrə | | | |
| 14.1 | | Noda, Bilnə, Güneşli, Babagil kəndləri | Noda kənd folklor evi | Noda kənd folklor evinin qarşısındakı meydan | Noda kənd folklor evinin foyesi |
| 15. | Vizəzəmin kənd inzibati ərazi dairəsi | Vizəzəmin bələdiyyəsi üzrə | | | |
| 15.1 | | Vizəzəmin, Almu, Bibiyani, Cəngənəvud, Hamarməşə, Haran, Kincivo, Kornədi, Peşlətük, Sipyəreçon, Təbrizli, Sivəkəran kəndləri | Vizəzəmin kənd sənətkarlıq evi | Vizəzəmin kənd sənətkarlıq evinin qarşısındakı meydan | Vizəzəmin kənd sənətkarlıq evinin foyesi |
| 16. | Siyov kənd inzibati ərazi dairəsi | Siyov bələdiyyəsi üzrə | | | |
| 16.1 | | Siyov, Akuşəpeştə, Xəlifəhoni, Qıqlıv, Hovil kəndləri | Hovil kənd klubu | Hovil kənd klubunun qarşısındakı meydan | Hovil kənd klubunun foyesi |
| 17. | Bürsülüm kənd inzibati ərazi dairəsi | Bürsülüm bələdiyyəsi üzrə | | | |

| 1 | 2 | 3 | 4 | 5 | 6 |
|------|---------------------------------------|---|-------------------------------|--|---|
| 17.1 | | Bürsülüm, Ləkər, Vov, Vənədi, Nosovvədi, Bobla Ancaqov, Zeynəko kəndləri | Bürsülüm kənd klubu | Bürsülüm kənd klubunun qarşısındakı meydan | Bürsülüm kənd klubunun foyesi |
| 18. | Dəstər kənd inzibati ərazi dairəsi | Dəstər bələdiyyəsi üzrə | | | |
| 18.1 | | Dəstər, Bradi, Hamarat, Dizdipok kəndləri | Dəstər kənd klubu | Dəstər kənd klubunun qarşısındakı meydan | Dəstər kənd klubunun foyesi |
| 19. | Tikəband kənd inzibati ərazi dairəsi | Tikəband bələdiyyəsi üzrə | | | |
| 19.1 | | Tikəband, Zardoni, Dico, Niso, Təndül, Hücü, Davradibi kəndləri | Tikəband kənd klubu | Tikəband kənd klubunun qarşısındakı meydan | Tikəband kənd klubunun foyesi |
| 20. | Çayrud kənd inzibati ərazi dairəsi | Çayrud bələdiyyəsi üzrə | | | |
| 20.1 | | Çayrud, Piyəküçə, Andurma, Anzolu, Təngəbin, Rvarud kəndləri | Çayrud kənd sənətkarlıq evi | Çayrud kənd sənətkarlıq evinin qarşısındakı meydan | Çayrud kənd sənətkarlıq evinin foyesi |
| 21. | Veri kənd inzibati ərazi dairəsi | Veri bələdiyyəsi üzrə | | | |
| 21.1 | | Veri, Babaküçə, Axunahıran, Kəsəkəran, Veri-Əliabadı, Qələbin kəndləri | Veri kənd klubu | Veri kənd klubunun qarşısındakı meydan | Veri kənd klubunun foyesi |
| 22. | Tülüconu kənd inzibati ərazi dairəsi | Conu bələdiyyəsi üzrə | | | |
| 22.1 | | Conu, Tülü, Qışlaq Vıjaker, Hübi, Qəvoy, Vitik, Loda kəndləri | Conu kənd klubu | Conu kənd klubunun qarşısındakı meydan | Conu kənd klubunun foyesi |
| 23. | Qosmalian kənd inzibati ərazi dairəsi | Qosmalian bələdiyyəsi üzrə | | | |
| 23.1 | | Qosmalian, Lələhıran, Çökəra, Digah, Divağac, Hiveri, Tatonı, Qələsər, Şonaçola Hoveri kəndləri | Qosmalian kənd mədəniyyət evi | Qosmalian kənd mədəniyyət evinin qarşısındakı meydan | Qosmalian kənd mədəniyyət evinin foyesi |
| 24. | Kələxan kənd inzibati ərazi dairəsi | Kələxan bələdiyyəsi üzrə | | | |
| 24.1 | | Kələxan, Kəlvəz, Gəydərə, Məhləabad, Hüseynabad, Aşağı Amburdərə, Xocadov, Hilədəre Qışlaq, Yuxarı Amburdərə kəndləri | Kələxan kənd mədəniyyət evi | Kələxan kənd mədəniyyət evinin qarşısındakı meydan | Kələxan kənd mədəniyyət evinin foyesi |
| 25. | Pirəsora kənd inzibati ərazi dairəsi | Pirəsora bələdiyyəsi üzrə | | | |
| 25.1 | | Pirəsora, Büzeyir kəndləri | Pirəsora kənd sənətkarlıq evi | Pirəsora kənd sənətkarlıq evinin qarşısındakı meydan | Pirəsora kənd sənətkarlıq evinin foyesi |
| 26. | Orand kənd inzibati ərazi dairəsi | Orand bələdiyyəsi üzrə | | | |
| 26.1 | | Orand kəndi | Orand kənd klubu | Orand kənd klubunun qarşısındakı meydan | Orand kənd klubunun foyesi |
| 27. | Nuravud kənd inzibati ərazi dairəsi | Nuravud bələdiyyəsi üzrə | | | |
| 27.1 | | Nuravud, Köhnə Orand, Zərdəbəre, Sorsçay kəndləri | Nuravud kənd klubu | Nuravud kənd klubunun qarşısındakı meydan | Nuravud kənd klubunun foyesi |
| 28. | Mistan kənd inzibati ərazi dairəsi | Mistan bələdiyyəsi üzrə | | | |
| 28.1 | | Mistan, Digov, Digovdərə, Halabın Xəlifəkənd, Pirzora, Rəzgov kəndləri | Mistan kənd klubu | Mistan kənd klubunun qarşısındakı meydan | Mistan kənd klubunun foyesi |
| 29. | Piran kənd inzibati ərazi dairəsi | Piran bələdiyyəsi üzrə | | | |
| 29.1 | | Piran, Zərigumaco, Qışlaq kəndləri | Piran kənd klubu | Piran kənd klubunun qarşısındakı meydan | Piran kənd klubunun foyesi |

23 dekabr bələdiyyə seçkiləri günüdür. Hamı seçkilərə!

Oğluma nəsihət

Oğul, Allah sevir ona səcdə qilanı, Səcdə qil Allaha ibadət eyle. Gətirmə dilinə böhtan, yalanı Müqəddəs Kəbəni ziyarət eyle.

Vermə yedəyini nadan şeytana, Güneş tək işıq saç sonsuz cahana. Baş ucalıq gətir ana-atana ligid ol aələmdə şücaət eyle.

Ömrün boyu həqiqəti sən ara, Çarəsizin dərdinə axtar çarə Aldatmasın səni zay-qaş, pul-para, Xeyrixah insan ol, səxavət eyle.

O təmiz adına sən ləkə vurma, Nahaqdan özgəyə fel-tələ qurma. Əməli saleh ol, saf qəlbələr qırma, Vicdana, qeyrətə itaət eyle.

Ləl-cövhərdir anaların hər sözü, Keçərlidir hər bir işdə ər sözü. Fikirləş de, etmə zay, hədəs sözü, Deyilən hər sözə sən diqqət eyle.

Cavansan, ağılla eyle cavanlıq, Vaxt gələr, səni də tapar qocalıq. Düz əməl gətirər sənə ucalıq, Qoyulan qaydaya riayət eyle.

Əzizin sözləri yadında qalsın, Tarixə düşəcək kimdir qocalsa, Dünya ixtiyar əlimdə olsa Dilim yansın desəm, cinayət eyle.

Ey həyat!

Zalimlara fürsət vermə, ey həyat! Gürzədir, eqrəbdir, ilandır onlar. Əllərindən gəlməz heç vaxt yaxşılıq, Pisliliklə istəyə çatandır onlar.

Zalimlarda vicdan, təmiz ad olmaz, Nə əməl ürəklərdə atəş, od olmaz. Bəd əməl onlardan uzaq, yad olmaz, Nahaqdan aələmi qatandır onlar.

İnsan tək doğulur yaxşı da, pis də, Ummayın vəfani vicdansız kəsde. Mərhəmət göstərməz lap son nəfəsədə Nadandır, iblisdir, şeytandır onlar.

Zalimlar həyatda özün haqq sayır, Yalanı, böhtanı təmtəraq sayır, Yaxşını özünə yad qonaq sayır, Yaxşını, yamana satandır onlar.

Xoş görüş oldu

Tələbə dostlara deyirəm salam, Mən sizi görməyə məmnunam, şadam.

Bu görüş mənimçün xoş görüş oldu, Seccindən, fərəhdən gözlerim doldu.

Bu andan ilhamım çoxub bulaq tək, Yaratmaq eşqiylə çirpənir ürək.

Bu görüş apardı məni keçmişə, Sizə minnətdaram dostlar həmişə.

Görüşək şad gündə, toyda, dünyədə, Sizə sağlıq deyim doğum gündündə.

Yaşayın siz sağlamlıq xoşbəxt, firəvan, Sizə dayağ olsum ulu Yaradan.

Sönməsin heç zaman köz ocağızda, Övlad da, nəvə də görün yanızda.

Bu görüş qəlbəyə iz salacaqdır, Yaddaşda əbədi yaşayacaqdır.

Barışmaq olarmı de, bu insanla?


Yolunu azıbdı bir el aşığı, O ləyaqətini salıb aşığı. Aldadıb, çaşdırıb tamah yazığı, Toy çalıb itlərə müqəddəs sazla, Barışmaq olarmı de, bu insanla?

O, təmiz adına vurubdu ləkə, İtlərə toy çalıb ucala bəlkə. Ancaq düşünməyib alçalma bəlkə, Vicdanı olmayan ucalmaz əsla, Barışmaq olarmı de, bu insanla?

Nəfsinin quluna çevrilibdi o, Xalqın qınağına tuş gəlibdi o. Xalq aşıqlığından silinibdi o, Barışmaq verilib nə rəy qərarla, Rəziyyət olarmı de, bu insanla?

İnsanın qanına yoxdursa qeyrət, O, xalqın sözündə alqalar əlbət. Nəfsinə qul olan alçaq, biqeyrət, Qeyrətli ölübsə, dövlətə, varla, Barışmaq olarmı de, bu insanla?

İxtiyar Əziz



Heyif səndən, Əfrail...

Aramızdan nə tez getdin,
Getdin, bizi pərişan etdin...

Bir neçə ilin söhbətində. İsti yay günlərinin birində Lerik şəhərindəki məşhur pillələri düşərək gözlemədiyim halda sağ qolum və ayağım boşalıb hərəkətsiz vəziyyətdə düşdü. Çox keçmədi ki, pillənin kənarında yere oturmam oldu. Nə yaxşı ki, qızım Təranə, kiçik oğlu Orucula yanımda idi. Tək-cə ağlım başımdan çıxmamışdı. Qorxu hissinin unutmamışdım. Gözlərimə açıq idi, hərsə dikilmişdi, sanki, İlahidən kömək gözləyirdim...

Allah da deyir səndən hərəkət, mənəndən hərəkət.

Çox keçmədi ki, məni "təcili yardım" maşını ilə yaxınlıqdakı xəstəxanaya çatdırdılar. Elə yolda İcan Aşur həkim iynələrini işə salmışdı. Bədənimə bir neçə iynə vurdu. Təcürbəsinin çoxluğundan insult zamanı lazım olan iynələri bir-bir seçirdi. Qolumdakı venaya sistem qoşdular. Yavaş-yavaş özümə gəlməyə başladım, bədənimə hərəkət gəldi. Yaşayış uğrunda mübarizə gedirdi.

Ağ xalatlı, ağbəniz, mələk simalı, duruşundan, oturuşundan hikmət süzülən, hər sözü-söhbəti mənə güc verən, dayağ olan, ümidimi itirməyə qoymayan, çarpayımın yanından çəkilməyən həkimini tanıyırdım: Əfrail Ağayev. Bilirdim ki, gənc olmasına baxmayaraq neçə-neçə ağır xəstəni ölmənin, xəstəliyinin pəncəsindən xilas edib, onlara həyat eşqi, yaşamaq eşqi bəxş edib, onları ailəsinə, balalarına qovuşdurub. Həm də xəstə sağalanadək sanki onunla bərabər nəfəs alıb, narahat anlar, yuxusuz gecələr keçirib. Nə etməli, onun peşisi bələdir. Öz ömründən köməyinə ehtiyac duyan insanların ömrünə pay verib, bundan qürur duyub, fərəh hissi keçirib. Ən böyük və dəyərli müqafatı ona ünvanlanan "sağ ol"lar olub...

Həmin gün isə... Yeni, noyabr ayının 16-da onun köməyinə heç kəs gələ bilmədi. Yüzlərin yardımına özünü çatdırsa da, bu dəfə onun çağırışına gələn həmkarları bu nurlu insana, ağ xalata bürünmüş loğmana çarə edə bilmədilər. Artıq gec idi. Ömrü mələyi uçub uzaqlara getmişdi. Axi, Əfrailin ürəyi də həmişə təmiz olan ağ geyimi kimi təmiz və pak idi...

O, heç kəsi incidən bir hərəkət etməz, kimsənin könlünə dəyməzdi. İynə-dərmanları kimi hər sözü, söhbəti, hərəkəti də xəstəyə şəfa verirdi. Çalşırdı ki, xəstə ilə söhbətdən sonra xəstənin əhval-ruhiyyəsi yüksəlsin, səhhəti yaxşılaşsın...

Eh, gidi dünyaya... İnsanlara sağlamlıq həyat bəxş edəninin özünü dünyadan aparırsan. Bəs görəsən onu kim əvəzləyəcək?

Mən hazırkı durumumla Əfraildən geniş söhbət açmaq fikrində deyiləm. Heç buna ehtiyac da duymuram. Axi, neçə il bundan əvvəl ona "Xəstələnmədən sağlamlığın qədrini bilin" adlı oçerkdə Əfrailin işıqlı obrazı yaratmışam. "Azad təklik" qəzetində Hacı Bayram Aslanovun yazdığı "Şəfali ələrin hərərəti" adlı oçerkinə çap etdirmişəm.



"Məşəl" jurnalında şair Nəsir Rzayev Əfrailə "Tənni, loğmandır Əfrail" şeirini həsr etmişdir:

Çox bilsə də az danışıq,
Həkimlik ona yaraşır.
Əməli ilə sayırsın,
Qışı bahardır Əfrail.

Yox, bu dəfə qışı çox kədərli keçdi, bizi, sənin dostlarını üsüdü. Atan Hacı Elxana təskinlik verməyə söz tapmışıq. Axi, 50 yaşında evdən və əldən getmiş övlad itkisindən ağır nə ola bilər?!

Dan yerli söküləndə ruhun göylərə uçdu. Həmin gün Lerik şəhərindəki iş yerinə gedə bilmədim. Yol-yamac ayaq izlərinə, işlədiyin poliklinikaya isti nəfəsinə, yoldaşların şəh-şaqraq söhbətlərinə, gülüşlərinə həsrət qaldı...

Cismən aramızdan getməyini eşitsək hamı Təngəbinə gəldi, son vida mərasiminə yığıldı. Həmişə sən gələrdin, bu dəfə isə biz gəldik hüzuruna. Yaşadığın məhəllədə məşinlərin çoxluğundan, sıx izdihandan tərənəmək olmurdu. Bu da sənə son ehtiramın ifadəsi!

Sən getdin. Məkanın behişt olsun. Nəslin payız tökülməyə başlanıb. Nə etmək olar...

İdris Şükürli

Tanı, loğmandır Əfrail

Lerik Rayon Mərkəzi Xəstəxanasının nevropatoloq həkimii Əfrail Ağayevə ithaf olunur.

Ailədə ilkin oldu,
Səvinci qəlbəyə doldu.
İlkinini doğrultdu,
Seçilən nurdur Əfrail.

Ügü olmuş sələfləri,
Unudulmaz əməlləri.
Qoruyandır xələfləri,
Xəyalı bülür Əfrail.

Sözlərindən nur ələrin,
Bilinir ki, qəlbədən gəlir.
Eşidənlər çox bəyənir,
Sözü məlhəmdir Əfrail.

Yüz yol öçdü, bir yol biçdi,
Bəyənən peşə seçdi.
Hippokrat andın içdi,
Tanı, loğmandır Əfrail.

Əziz atan oldu Hacı,
Olubdur başların tacı.
Qol-qanadlı qardaş-bacı,
Hər an tərlandı Əfrail.

Atalar sözü niyyətin,
Çin olubdur hər istəyin.
Fərəhlən ki, sənin dayın,
Hacı Bayramdır, Əfrail.

Çox bilsə də, az danışıq,
Həkimlik ona yaraşır.
Əməli ilə sayırsın,
Qışı bahardır Əfrail.

Çağırışa dərhal gedir,
Həyəcanın rahat silir.
Xəstə kimdir? - sonra bilir,
İnan, Loğmandır Əfrail.

Xoş sifətlə qarşılayır,
Minnətsiz işə başlayır.
Gözəl pəhriz aşılrayır,
Üzü nurdandır Əfrail.

Xəstələrə nə söyləyir?
Nəçə qışı yaz eyləyir.
Sanki yeni ömür verir,
Ömür uzadır Əfrail.

Yeniliyə meylli çoxdur,
Paxıllığı, kini yoxdur.
Tamahsızdır, gözü toxdur,
Bil ki, mələkdir Əfrail.

Ağıllılar bilir kimdir,
Bilirlər gözəl həkimdir.
Əsəblərə o, hakimdir,
İbn Sina'dır Əfrail.

Gecə-gündüz o çalışır.
Çətinliyi rahat aşır.
Xəstələrə salamaşır,
Nurlu ıraqdır Əfrail.

Minlərlə xəstə sağaldın,
Gülər üzle yola saldın.
Diplom, qızıl medal aldın,
Dünya şöhrəti Əfrail.

Tanıdandır ömür payın,
Fərəhlənsin əmin, dayın.
Hamı istəyir muradın,
Sağlamlıq olsun, Əfrail.

Gözəl insandır, maşallah,
Ömür versin qadir Allah.
Nəsir yalvarı, inşallah,
Yüz il yaşasın Əfrail.

Nəsir Rzayev,
Lerik rayonu, Çayrud kəndi
01.01.2019



Alimlərin müşahidələrinə görə...

-İnsan bədənində qan dövranı olmayan yeganə hissəsi - gözün buy-nuz qişasıdır. Gözün bu hissəsi oksigeni bilavasitə havadan alır.
-Qadın ürəyi, kişi ürəyindən daha tez döyünür.
-İnsan yeganə məxluqdur ki, kü-rəyi üstündə yata bilər.
-Ana bətinə olan uşaq 7 ayına qədər eyni vaxtda həm nəfəs alıb, həm də uda bilir.
-Alimlərin müşahidələrinə görə, sağ əlini işlədən insanlar solaxaylardan təxminən 9 il daha çox yaşayırlar.

-İnsan bədəninin 80% istiliyi bəyindən çıxır.
-Tibbdə göbəyin elmi adı- umblükusdur.

-Şəhadət barmağı insan əlinin ən hissiyyətli barmağıdır.
-İnsan utandıqca qızarıb və bu zaman onun mədəsi də qırmızı rəngdə olur.


-Böyükklərdə qan dövranı 20-28 saniyəyə, yetkinlərdə- 18 saniyəyə, uşaqlarda 15 saniyəyə baş verir. Gün ərzində qan bədəni 1.5-2 min dəfə dövr edir.
-İnsan başı 29 fərqli sümükdən ibarətdir.
-Aşqırma zamanı ürək dayanır.

-Barmaqların unikal izləri insanlardan başqa koalalarda da olur.
-İnsan həftələrə ac qalsa dözə bilər, lakin 10 gün yuxusuz qalsa ölə bilər.

-Dünyada 100-ə yaxın viruslardan insanda burunaxma yarana bilər.
-İnsan bədənində cəmi 4 mineral var: apatit, aroqonit, kalsit, kristobalit.

-Uşaqlar yaz fəslində daha tez böyüyürlər.

bilər.
-İnsanın sağ ağ ciyərində, sola nisbətən daha çox hava dövr edir.
-Bədənimizdə 2 kiloqrama yaxın bakteriya yaşayır.
-Yetişkin insanlarda sümük uşaqlardan daha azdır. Anadan olanda uşağın 300-ye yaxın sümüyü olur, böyüdükcə 200-ye qədər azalır.
-İnsan gördüyü yuxulann 90%-ni unudur.
-Sevdiyimiz insana baxanda, göz almacağımız 45% böyüyür.
-İnsan oyaq olanda beynində lampanı yandıracaq qədər elektrik istehsal edir.
-Dünyada yaşayan insanların cəmi 7%-i solaxaydır.
-Yalnız 1% bakterialar insan bədənində narahatlıq törədə bilər.
-İnsan bədəninin yeganə hissəsi didir ki, regenerasiyaya malik deyil.
-Bədənimizdə orta hesabla 9000 qələm düzəldəcək qədər karbon var.
-İnsan doğulanda bir neçə müddət kar olur.
-Bədənimizdə olan bütün dəmiri toplaşaq 5 sm-lik balaca mısır alınır.
-Dünyada 100-ə yaxın viruslardan insanda burunaxma yarana bilər.
-İnsan bədənində cəmi 4 mineral var: apatit, aroqonit, kalsit, kristobalit.
-Uşaqlar yaz fəslində daha tez böyüyürlər.



Elan

15.05.2008-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Lerik rayonu Lerik qəsəbə (şəhər) məscidi dini icmasına verilmiş 1308.L.1-486 nömrəli şəhadətnamə, dini qurumların dövlət reyestrindən çıxarış, nizamnamə, mühür və ştamptlı üçün etibarsız sayılır.

Allah rəhmət ələsin!

Lerik RIH-in başçısı Rövşən Bağirov və rəhbərlik etdiyi kollektiv Lerik RMX-in poliklinikaya şöbəsinin müdiri

Əfrail Ağayevin

vaxtsiz vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Lerik RMX-in baş həkimii Mübariz Ağayev və xəstəxananın kollektivi

Əfrail Ağayevin

vaxtsiz vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Lerik RIH-in başçısı Rövşən Bağirov və rəhbərlik etdiyi kollektiv

Elman Şiriyevin

vaxtsiz vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Lerik Rayon ƏSMM-nin müdiri Malik Mirzəyev və mərkəzin kollektivi

Elman Şiriyevin

vaxtsiz vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Qəhrəman Əliyev, Xureyman Qarayev, Tofiq Bədəlov, İdris Şükürli, Ənvər Məmmədov, Əlirza Əliyev, Elxan Əliyev, Ülfət Bəbirov Məmməd Şiriyevə, əzizi

Elman Şiriyevin

vaxtsiz vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Lerik RIH-in başçısı Rövşən Bağirov və rəhbərlik etdiyi kollektiv Lerik şəhərinin icra nümayəndəsi

Kaməddin Məstiyevin

vaxtsiz vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Lerik şəhər İcra Nümayəndəliyinin kollektivi Lerik şəhərinin icra nümayəndəsi

Kaməddin Məstiyevin

vaxtsiz vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Lerik rayonu üzrə maliyyə idarəsinin rəisi Elman Abbasov, əzizi

Kaməddin Məstiyevin

vaxtsiz vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Redaktor
İdris ŞÜKÜRLÜ

Təsisçilər:
Lerik Rayon İcra Hakimiyyəti və "Lerik"
qəzetinin redaksiyası
H/N:AZ05A11B33080019447400220174
VOEN:6300050071

Lisensiyası № V 280
İndeks 96935
Hər kəs öz imzasına cavabdehdir.
Əlyazmalar geri qaytarılır

Redaksiyanın ünvanı:
Lerik şəhəri,
Nizami küçəsi
Tel: (070) 520-73-81

Qəzet "Son Dakika" MMS
mətbəəsində hazır diapozitivlərdən
çap olunmuşdur.
Tiraj: 550
Sifariş: 639

